

COVID-19 Peyvəndlər: Tez-tez soruşulan suallar

COVID-19 əleyhinə peyvəndin faydaları nədən ibarətdir?

Peyvənd vurdurmaq sizi, ailənizi və əhatənizdəki insanları COVID-19 infeksiyasına yoluxmaqdan və xəstələnməkdən qoruya bilər. COVID-19 əleyhinə peyvənd bu pandemiyanın dayandırılması və cəmiyyətimizin həyatının normal vəziyyətə dönməsi üçün çox vacibdir.

Hal hazırda COVID-19 əleyhinə mövcud olan peyvəndlər hansılardır?

- Hal hazırda iki növ qəbul edilmiş peyvəndlər
- mövcuddur:

Pfizer BioNTech COVID-19Peyvəndi

Moderna COVID-19 Peyvəndi

Kimlər peyvənd oluna bilər?

16 yaş və üstü şəxslərə Pfizer BioNTech peyvəndi, 18 yaş və üstü şəxslərə isə Moderna peyvəndi tətbiq oluna bilər.

Peyvəndi nə vaxt vurdura bilərəm?

Maine peyvənd vurdurmaq üçün mərhələli yanaşma üsulundan istifadə edir. Hal-hazırda biz birinci mərhələdəyik. Bu mərhələ çərçivəsində ilk olaraq səhiyyə işçilərinə, təcili yardım xidmətində işləyənlərə, yardımçı müəssisələrdə işləyənlərə və 70 yaşdan yuxarı insanlara peyvənd vurulacaqdır.

65-69 yaş arası insanlara və tibb sahəsində işləyən yüksək risk vəziyyətində olan şəxslərə isə növbəti mərhələdə peyvənd vurulacaqdır.

Geniş ictimaiyyət üçün peyvəndlərin 2021-ci ilin yayında tətbiq olunması nəzərdə tutulur.

Peyvəndin vurulma üsulları?

Hər iki peyvənd iki doza şəklinə əzələyə inyeksiya yolu ilə vurulur. Pfizer BioNTech peyvəndi üçün dozalar iki həftə fasilə ilə vurulur. Moderna peyvəndi üçün dozalar bir ay fasilə ilə vurulur.

COVID-19 Peyvəndi haqqında daha çox məlumat əldə etmək istəyirsinizmi?

Suallarınızı C19vaccine.MECDC@maine.gov elektron poçtuna göndərin.

Peyvənd olmazdan əvvəl səhhətim haqqında hansı məlumatları bildirməliyəm?

Peyvənd vurdurmadan əvvəl əgər sizdə aşağıda qeyd olunan tibbi vəziyyətlərdən hər hansı biri mövcuddursa həkimə məlumat verməlisiniz:

- Hər hansı bir allergiyanız varsa
- Qızdırmanız varsa
- Qanaxma varsa və ya qanı duruladan dərman qəbul etdiyiniz haqqında
- İmmun çatışmazlığı varsa və ya immun sisteminizə təsir edən hər hansı bir dərman qəbul etdiyiniz haqqında
- Əgər hamiləsiniz və ya hamilə qalmaq planlayırsanızsa
- Ana südü verdiyiniz barəsində
- Digər bir COVID-19 peyvəndi vurdurduğunuz haqqında

Hər hansı bir arzuolunmayan təsiri varmı? Əgər bunlar baş verərsə neyləməliyəm?

Peyvənd vurulduqdan sonra sizdə bəzi zəif formada arzuolunmayan effektlər yarana bilər. Bu, normal reaksiyadır və bir neçə gündən sonra bu effektlər yox olurlar. Arzuolunmayan effektlər COVID-19- un simptomları kimi (əzələ ağrıları, baş ağrısı, üşütmə) ola bilər və bunlar ikinci dozadan sonra özünü biruzə verə bilər. Ağır simptomlu halların olması ehtimalı çox azdır.

Hamilə və uşaq əmizdirən qadınlar peyvənd ola bilərlərmi?

Bu məsələni siz ictimai səhiyyə işçisi və ya həkiminizlə müzakirə etməlisiniz.

Artıq COVID-19 xəstəliyini keçirmişəmsə, yenə də peyvənd olmağma ehtiyac varmı?

Əvvəllər COVID-19 xəstəliyini keçirmiş olsanız da, peyvənd olmağınız məsləhətdir. COVID-19-dan sağaldıqdan sonra istənilən vaxt peyvənd ola bilərsiniz.

Mövcud tibbi vəziyyətin olduğu halda, peyvənd təhlükəsiz hesab oluna bilərlərmi?

Peyvəndin sizin üçün uyğun olub olmadığına qərar vermək üçün həkiminizlə və ya ictimai səhiyyə işçisi ilə əlaqəli hər hansı bir şərt və ya problemi müzakirə etməlisiniz.

Peyvənd məni COVID-19 xəstəliyinə yoluxdurarmı?

Xeyr, peyvənd olunmaq sizi COVID-19 xəstəliyinə yoluxdurmaz.

COVID-19 peyvəndi haqqında daha çox məlumat əldə etmək istəyirsinizmi?

Suallarınızı C19vaccine.MECDC@maine.gov elektron poçtuna göndərin.

Peyvəndlərin tərkibi hansı maddələrdən ibarətdir?

Hər iki peyvəndin tərkiblərində yumurta, konservant və ya lateks yoxdur. Tərkiblərin siyahısı aşağıda qeyd olunmuşdur:

Pfizer BioNTech peyvəndi: <https://www.fda.gov/media/144414/yüklə>.

Moderna peyvəndi: <https://www.fda.gov/media/144638/yüklə>.

Peyvəndin hər iki dozası eyni istehsalçı tərəfindənmi təmin olunur?

Peyvəndin hər iki dozası eyni istehsalçı tərəfindən

(Pfizer və ya Moderna) təmin olunmalıdır. Fərqli peyvəndlərdən istifadə oluna bilinməz.

Peyvəndin hər iki dozası vurulduqdan sonra yenə də üz maskası taxıb sosial məsafəni tətbiq etməyə ehtiyac varmı?

Bəli, peyvənd vurulduqdan sonra da, üzünüza maska taxmağa davam etməli və başqaları ilə sıx təmasdan çəkinməlisiniz. Şəxslərin COVID-19 təhlükəsizlik protokollarına riayət etmələrinin tələb edilməsini dayandırmaq üçün Maine CDC-də hələ kifayət qədər məlumat yoxdur.

COVID-19 peyvəndi haqqında daha çox məlumat almaq istəyirsinizmi?

Suallarınızı C19vaccine.MECDC@maine.gov elektron poçtuna göndərin